



Uğurlu, ədalətli, səmərəli sədrlik



Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının rəhbəri kimi irəli sürdüyü daha bir təşəbbüs reallığa çevrildi

Son onillikdə global tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü global miqyaslı təşəbbüslər beynəlxalq birlik tərəfindən daim dəstəklənir.

Bu günlər Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusunda həsr olunan Bakı konfransının keçirilməsi və qəbul edilən qərarlar da bunu təsdiq edən reallıq oldu.

40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı

Konfransda hərəkata üzv dövlətlər İlham Əliyevin daha bir təklifini yüksək dəyərləndirərək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin formalaşdırılmasına müsbət münasibətlərini sərgilədilər.

Öncə onu deyək ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci sammitində dövlət və hökumət başçıları qurumun parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirməyi qərara almışdılar. Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilmişdir.

İyunun 30-da Bakıda öz işinə başlayan konfransda isə Qoşulmama Hərəkatının üz-

vü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olundu. Sonda isə "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə" qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirdi ki, parlament şəbəkəsinin yaradılması ilə bağlı irəli sürdüyü təklif yeganə təşəbbüs deyil.



Azərbaycan iqtisadiyyatı inkişafının yeni mərhələsinə yaşayır

Bu il ölkə iqtisadiyyatının 5 aylıq rəqəmləri müəyyən fikirləri söyləməyə imkan verir. 2022-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox ümumdaxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,5, qeyri-neft-qaz sektorunda 11 faiz artmışdır. Professor V. Qasım-İzah edir ki, Azərbaycanın əldə etdiyi bu nailiyyətlər dünyanın orta göstəricilərini təxminən iki dəfədən artıq üstələyir:

"Bu iqtisadi artımın əsas drayveri qeyri-neft sektorudur. Beləliklə, qeyri-neft sektorunun rolunu mütləq qeyd etməliyik".

V. Qasımın maraqlı fakt kimi onu da göstərir ki, sonayenin artımında həmçinin Qarabağın reintegrasiyası öz rolunu oynamışdır. Eləcə də kənd təsərrüfatında 3,3 faizlik artım da qeyd etməmək olmaz: "Lakin biz əsas artım informasiya-kommunikasiya texnologiyaları sahəsində nail olmağa çalışırıq. Bu artımın da ikerəqəmli olması artıq keyfiyyətin yeni mərhələyə yüksəlməsinə açıqlayır. Sonayenin və rəqəmsallaşmanın ikerəqəmli ifadədə artma-

si daha yüksək keyfiyyətə nail olmağımızın göstəricisidir. Əgər 15-20 il əvvəl artım neftin hesabına idisə, indi bu artım həm neftin hesabına idisə, həm də sənayenin, dövlətin, dövlət düşüncəsinin mükməlliyə doğru solis cılamasının nəticəsidir. Bizim düzgün strateji seçmərimiz neqliyyatda və yükdaşımada da özünü büruzə vermişdir. Bizdə yük, sənayenin daşımalarında da artıq ikerəqəmli artım əldə edilmişdir. Yükdaşımada bütün növlərdə - hava, dəniz, demiryol neqliyyatı və kəmərlərdə daşımada biz bu dəyər artımını müşahidə edirik".



Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatçısı kimi tanıtdı

Yaşıl möhtəşəmlik

"Çəmbəkənd" parkı Bakının hüsnünə daha bir gözəllik qatır

Bakı hazırda dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə yanaşı durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına gəlib çatıb ki, şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkə ölkə vətəndaşları deyil, xaricdən gələn insanlar da etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş əcnəbi qonaqlar növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiklərini, şəhərin çox sürətlə dəyişdiyini söyləyirlər. Mövcud park və xiyabanların yenidən qurulması və

daha gözəllərinin salınması Bakının görünüşünü və ekoloji vəziyyətini gündən-günə yaxşılaşdırır.

Son zamanlar Səbail rayonunda heyətə keçirilən infrastruktur layihələri paytaxtımızda gedən inkişafın ən bariz göstəricilərindən sayılır. Bu layihələr sırasında müasir park və xiyabanların, istirahət mərkəzlərinin salınması əhəli tərəfindən böyük rəğbətə qarşılanır. Çünki dövlətimiz vətəndaşlarımızın rifahını, onların asudə vaxtlarının səmərəli keçməsinə hər zaman diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə məqsədyönlü işlər həyata keçirir.



Avropada "yay tətilləri"

Avropanın bir neçə ölkəsində müxtəlif peşələrin nümayəndələri işlərini dayandıraraq öz tələblərini irəli sürürlər. Aviasiya reyslərinin gecikmələri və ləğvləri, uçuş-ənmə zolağının bağlanması, nəhəng növbələr - Fransanın əsas hava qapısı sayılan "Şarl de Qoll" Beynəlxalq Aeroportu yanğınsöndürənlərin tətili ilə iflic vəziyyətdədir. Parisin başqa bir hava limanı - "Orli" də işçilər tətildədir.

Ümumi Əmək Konfederasiyasının (CGT) nümayəndəsi Nikola Pereyra bildirir ki, "Şarl de Qoll" hava limanında iqtisadi fəaliyyət pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə 95 faiz bərpa olunub, lakin işçi qüvvəsi 20 min nəfər azalıb və iş şəraiti kəskin şəkildə pisləşib.

"Əmək Qüvvəsi" (FO) Həmkarlar İttifaqının üzvü Fabris Krike qəzəbinə gizlədə bilmir: "Biz sadəcə olaraq sənişinlərdə xidmət göstərməyimiz, bəzi həmkarlarımız fasiləsiz işləyir və bu, Parisdə baş verir, bu, bir növ dəlillikdir."



Erməni politoloqdan etiraf

"Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətə götürülməsinə sayılı günlər qalıb"

Laçın dəhlizinə çəkilən alternativ yol Ermənistanla siyasi spekulasiya predmetinə çevrilib. Müxalifət baş verənlərdən hakimiyyətə qarşı istifadə etməyə çalışır. Halbuki 2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatın 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün plan müəyyən ediləcək və bu xətti qorumaq Rusiya sülhməramlı kontingentinə tapşırılaçaq.

Azərbaycan isə bu yolun çəkilişini nəzərdə tutulan vaxtdan tez çəkir. Yol istifadəyə verildikdən sonra Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Nikol Paşinyan özü də bunu xüsusi vurğulayır. O, onlayn şəkildə keçirdiyi mətbuat konfransında iddia edib ki, Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti"ndən kənarında yerləşən ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Dəyişiklikdə məqsəd Ermənistanla Qarabağ arasında daha güclü və etibarlı yol marşrutunu təmin etməkdir.



Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər



Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqları Milli Məclisin spikeri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Sədri Səhibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinə verilən məlumatla görə, Şuşa şəhərinə səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş Qarabağın "Hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının texniki imkanları barədə məlumat verilib.

Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Yolboyu onlar Ermənistanın işğal dövründə dağıdılmış və viran qoyulmuş kəndləri, yaşayış evlərini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, məktəblərin, mədəniyyət evlərinin və abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən necə viran edildiyi, xaraba qaldığı barədə məlumat verilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşaya səfər zamanı yolboyu işğaldan azad olmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərinin şahidi olublar.

Şuşada parlament nümayəndə heyətlərinə şəhərin Qala divarları, tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq və abadlıq işləri barədə danışılıb. Bildirilib ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehri-



ban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni binalar barədə ətraflı məlumat verilib.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə də məlumat verilib.

Sonra parlament nümayəndələri Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək silərdən qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Şuşa şəhərinə səfərdə Özbəkistan, Qırğızistan, Malayziya, Liviya, Benin, Böhren, Car, Cibuti, Ekvador, Kamboca, Qambiya, Mozambik, Namibiya, Nepal, Uqanda, Venesuela, Yəmən, Suriya parlament nümayəndə heyətlərinin rəhbərləri, onları müşayiət edən şəxslər, habelə İslam Əməkdaşlıq Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Uğurlu, ədalətli və səmərəli sədrlik

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının rəhbəri kimi irəli sürdüyü daha bir təşəbbüs reallığa çevrildi

Əvvəli 1-ci sahə.

Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay Bakıda başqa önəmli bir tədbir - Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Prezident artıq bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişdiyini də söyləyərək vurğuladı ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Göründüyü kimi, hər zaman global təşəbbüslər müəllifi İlham Əliyevin irəli sürdüyü daha bir təşəbbüs reallığa çevrildi. Ümumiyyətlə,

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü global təşəbbüslər beynəlxalq birlik tərəfindən birnəməli olaraq təqdir edilib.

Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlü üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadıq olduğunu bir daha dünyaya nümayiş etdirir.

İlham Əliyevin söylədiyi kimi, Azərbaycan özünün sədrliyi dövrü

müşəbbəs və ambisiyalı fəaliyyət planı qəbul edib. Təəssüflər olsun ki, COVID-19 pandemiyası ağır fəsadlar verdi, çətinliklər yaratdı. Ancaq yeni reallıqlara hər zaman çevik və adekvat reaksiya verən Azərbaycan regional və global miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Böhrandan az itki ilə çıxmaq üçün tədbirlər gördü, həmçinin təcrübəsini hərəkata üzv dövlətlər və başqa ölkələrlə də bölüşdü. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də

müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib.

Bütün səylər səfərbər edilməli, həmrəylik gücləndirilməlidir

Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan həmişə regional mövzular və global məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirib və əlbəttə, Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münafiqlərə qarşı sərgilənən selektiv yanaşmaya, ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyini qazandığını da diqqətə çatdıran İlham Əliyev dedi ki, bu, Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf edib: "Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüquq bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhən və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, biz, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT,

onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan məhiyyəti bəyanatı blokladılar. Azərbaycan qarşı ittihamı blokladılar və bununla da ermənipərəst global qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq".

Prezident həmçinin vurğuladı ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğu üçün bütün səylərini səfərbər edərək potensialını və həmrəyliyinə gücləndirməli, vahid mövqedən çıxış et-

məlidir: "Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma roluna oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz möhürümüzü bəzən rəhbərlik edirik".

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərar alır**:

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 3-1-ci maddə əlavə edilsin:
"Maddə 3-1. Şuşa şəhərinin adından istifadə edilməsi

3-1.1. Bu Qanunun 3-1.2-ci maddəsində nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir.

3-1.2. Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda "Şuşa" sözündən

("Şuşa" sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

3-1.2.1. hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

3-1.2.2. mükafatların və təltiflərin adlarında;

3-1.2.3. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sergilərin, konfransların, seminarların adlarında;

3-1.2.4. kommersiya və reklam məqsədilə;

3-1.2.5. əmtəə nişanlarında və coğrafi göstəricilərdə."

2. 7.5-ci maddənin birinci cümləsindən "arxeoloji" sözü çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun 3-1.2-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-1.2-ci maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-1.2-ci maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.

2. "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 589) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə "2.2-ci," sözlərindən sonra "3-1.2-ci (hər iki halda)," sözləri əlavə edilsin;

2.2. 1.2-ci bənddə "Qanunun" sözlərindən sonra "3-1.2-ci (birinci halda)," sözləri əlavə edilsin;

2.3. 1.4-cü bənddə "1.2-ci," sözlərindən sonra "3-1.2-ci (ikinci halda)," sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2022-ci il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlərini rəhbər tutaraq, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 4, maddə 391, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; Azərbaycan Respublikasının 2022-ci il 4 mart tarixli 494-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 81.3-cü maddəyə "aktlara" sözlərindən sonra ", Şuşa şəhərinin ərazisində, həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmununda 93.1-1-ci maddə əlavə edilsin:

"93.1-1. Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən aşkar edilən mədəni irs obyektlərinin qorunması "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir."

Maddə 2. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12 (I kitab), maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014; 2017, № 6, maddə 1057; 2018, № 2, maddə 156; 2019, № 1, maddələr 10, 29; 2020, № 11, maddə 1322) 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasına "məhdudlaşdırılmasına" sözlərindən sonra "və ya onun ayrı-ayrı növlərinin qadağan olunmasına" sözləri əlavə edilsin.

Maddə 3. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157, № 11, maddə 2192; 2020, № 6, maddə 674; 2021, № 7, maddə 699) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü maddəyə "bu Qanundan," sözlərindən sonra "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin;

3.2. 13-cü maddəyə aşağıdakı məzmununda üçüncü hissə əlavə edilsin:

"Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işlərinin aparılması "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.;"

3.3. 19-cü maddənin dördüncü hissəsi beşinci hissə hesab edilsin və aşağıdakı məzmununda dördüncü hissə əlavə edilsin:

"Şuşa şəhərinin ərazisində yerləşən abidələrin və ya onların hissələrinin icarəyə (istifadəyə) verilməsi, habelə abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.;"

3.4. 20-ci maddənin birinci hissəsinin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti

ti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.;"

3.5. 22-ci maddə üzrə:

3.5.1. birinci hissədə "Xüsusi" sözü "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, xüsusi" sözləri ilə əvəz edilsin;

3.5.2. ikinci hissədə "Qorucu" sözü "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, qorucu" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898, № 12, maddələr 1315, 1338) aşağıdakı məzmununda 40.1-1-ci maddə əlavə edilsin:

"40.1-1. Şuşa şəhərinin ərazisində idman yarışları "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla keçirilir."

Maddə 5. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895, № 12, maddə 1315) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 20.2-ci maddəyə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında," sözlərindən sonra "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında," sözləri əlavə edilsin;

5.2. 22.5-ci maddədə "və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun" sözləri "müəyyən etdiyi orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

5.3. 38.2-ci maddəyə "Azərbaycan" sözlərindən əvvəl "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin;

5.4. 40-cü maddə üzrə:

5.4.1. 40.4-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Şuşa şəhərinin ərazisində tarix və mədəniyyət abidələrinin öyrənilməsi və arxeoloji qazıntıların aparılması "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.;"

5.4.2. 40.6-cı maddəyə "Qanununa" sözlərindən sonra ", Şuşa şəhərinin ərazisində, həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.

Maddə 6. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə 578, № 8, maddə 1384, № 12, maddə 1881; 2020, № 6, maddə 670, № 7, maddə 843; 2021, № 12, maddə 1341) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1-ci maddədə "və bu Qanundan" sözləri ", bu Qanundan, Şuşa şəhərinin ərazisində, həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanunundan" sözləri ilə əvəz edilsin;

6.2. aşağıdakı məzmununda 26.3-1-ci maddə əlavə edilsin:

"26.3-1. Şuşa şəhərinin ərazisində, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsi "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 13 iyun tarixli 725 nömrəli, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.3. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur;

1.4. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 22.5-ci maddəsində, 40.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 22.5-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qorucularının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qorucuları ərazisində isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüddudlarından kənarında folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.7. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə

463; 2018, № 11, maddə 2245; 2019, № 10, maddə 1589; 2020, № 6, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə "və ikinci cümləsində" sözləri ", ikinci cümləsində hər iki halda və üçüncü cümləsində" sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü, 2.8 - 2.10-cu və 2.12-ci bəndlərdə "Agentliyi," sözlərindən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən "12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində," sözləri çıxarılsın, həmin bənddə "20-ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində" sözləri "20-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində" sözləri ilə əvəz edilsin və həmin bənddə "Agentliyi," sözlərindən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmununda 2.4-1-ci və 2.4-2-ci bəndlər əlavə edilsin:

"2.4-1. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qorucularının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qorucuları ərazisində isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüddudlarından kənarında folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

2.5. 2.5-ci bənddə "Agentliyi," sözlərindən sonra "Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;

2.6. 2.6-cı bənddən ", 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində" sözləri çıxarılsın və həmin bənddə "Agentliyi," sözlərindən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;

2.7. aşağıdakı məzmununda 2.6-1-ci bənd əlavə edilsin:

"2.6-1. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, tabeliyindəki dövlət qorucularının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qorucuları ərazisində isə "İçərişəhər" Dövlət Tarix-Memarlı



Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23, № 7, maddə 1199, № 12, maddə 1899; 2020,

№ 6, maddə 669; 2021, № 7, maddələr 711, 715) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.3-cü maddədə "aşağıdakı vaxtadək dayandırılır:" sözləri "həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətciyə təqdim ediləndək dayandırılır." sözləri ilə əvəz edilsin.

2. 38.3.1-ci və 38.3.2-ci maddələr ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2022-ci il

"Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 28 dekabr tarixli 345 nömrəli, "Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1114; 2019, № 1, maddə 74, № 2, maddə 215) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə "birinci və ikinci cümlələrində" sözləri "ikinci cümləsində" sözləri ilə əvəz edilsin;

1.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir."

2. "Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 790; 2018, № 5, maddə 908; 2019, № 5, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-1-ci bənddə "maddəsinin birinci abzasında, 38.3.1-ci (hər iki halda) və

38.3.2-ci (hər iki halda) maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

2.2. 2.1-2-ci bənddə "maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

2.3. 2.1-3-cü bənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun irəli gölən məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində

əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirildiyi barədə Gürcüstan Respublikasına bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2022-ci il

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il fevralın 21-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirildiyi barədə Gürcüstan Respublikasına bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 762 nömrəli, "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli 427 nömrəli, "Dövlət məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında" 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017, № 12 (I kitab), maddə 2335; 2018, № 4, maddə 661; 2019, № 4, maddə 655; 2020, № 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə" üzrə:

1.1.1. 1.9.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılınsın;

1.1.2. 2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılınsın;

1.1.3. 4.10 - 4.12-ci, 7.8-ci bəndlər ləğv edilsin;

1.1.4. 7.9-cu bəndin birinci cümləsindən ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılınsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apel-

lyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə" üzrə:

1.2.1. 1.9.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılınsın;

1.2.2. 2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılınsın;

1.2.3. 4.11 - 4.13-cü, 7.7-ci bəndlər ləğv edilsin;

1.2.4. 7.8-ci bəndin birinci cümləsindən ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılınsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584; 2021, № 12, maddə 1353) ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın 2.8-ci bəndindən ", Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılınsın.

3. "Dövlət məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanında (Azərbaycan Res-

publikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci hissə ləğv edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "Dövlət məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə" üzrə:

3.2.1. 1.8.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılınsın;

3.2.2. 2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılınsın;

3.2.3. 4.10 - 4.12-ci, 7.7-ci bəndlər ləğv edilsin;

3.2.4. 7.8-ci bənddən ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılınsın.

4. "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660; 2019, № 3, maddə 427, № 5, maddə 832) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

"İdخال əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdخال əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "İdخال əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gölən məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gölən məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44-53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

5. "İdخال əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Res-

publikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; 2020, № 3, maddə 250) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

İdخال əlavə dəyər vergisindən azad edilən xammal və materialların SİYAHISI

Sıra №-si	Kod	Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
1	1201 90 000 0	Xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)
2	2102 10 100 0	Maya kulturaları
3	2102 10 310 0	Quru çörəkçilik mayaları
4	2102 10 900 0	Aktiv mayalar, digərləri
5	2102 20 110 0	Qeyri-aktiv mayalar - həb, kubik şəkildə və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan
6	2102 20 190 0	Qeyri-aktiv mayalar, digərləri
7	2102 20 900 0	Digər ölü birlüceyrəli mikroorqanizmlər
8	2102 30 000 0	Hazır çörəkçilik tozları
9	2301 20 000 0	Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar
10	2304 00 000 0	Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmamış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
11	2306 30 000 0	Günəbaxan toxumlarının cecələri və digər bərk tullantılar
12	2309 90 100 0	Həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar
13	2309 90 200 0	Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 23-cü qrupunun 5-ci əlavə qeydində təsnif olunan məhsullar
14	2309 90 310 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində şüdə məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
15	2309 90 330 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan - tərkibində şüdə məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
16	2309 90 350 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan - tərkibində şüdə məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan
17	2309 90 390 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan, tərkibində şüdə məhsulları 75 kütlə %-dən az olmayan
18	2309 90 410 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində şüdə məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
19	2309 90 430 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində şüdə məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
20	2309 90 490 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində şüdə məhsulları 50 kütlə %-dən az olmayan
21	2309 90 510 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində şüdə məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
22	2309 90 530 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində şüdə məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
23	2309 90 590 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində şüdə məhsulları 50 kütlə %-dən az olmayan
24	2309 90 700 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar - tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin şüdə məhsulları olan
25	2309 90 910 0	Melassa əlavəsi ilə çuğundur cecəsi
26	2309 90 960 0	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, digərləri
27	2505 10 000 0	Kvarsit qum
28	2506 20 000 0	Kvarsit
29	2601 20 000 0	Yandırılmış pirit
30	2602 00 000 0	Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə % və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları
31	2606 00 000 0	Alüminium filizləri və konsentratları
32	2610 00 000 0	Xrom filizləri və konsentratları
33	2701 12 900 0	Tozşəkili və ya qeyri-tozşəkili, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olmaqla)
34	2704 00 190 0	Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuşlar istisna olmaqla)
35	2710 12 110 0	Emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullar
36	2711 12 910 0	Emalın spesifik prosesləri üçün propan
37	2711 12 930 0	2711 12 9100 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün propan
38	2711 12 940 0	Təmizliyi 90%-dən çox, lakin 99%-dən az olan propan
39	2711 13 100 0	Emalın spesifik prosesləri üçün butanlar
40	2711 13 300 0	2711 13 1000 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün butanlar
41	2711 13 910 0	Təmizliyi 90%-dən çox, lakin 95%-dən az olan butanlar
42	2711 13 970 0	Butanlar, digərləri
43	2818 20 000 0	Alüminium oksidi, süni korunddan fərqli
44	2835 25 000 0	Kalsium hidrogen ortofosfat (dikalsium fosfat)
45	2922 41 000 0	Lizin və onun mürəkkəb efrilləri; bu birləşmələrin duzları
46	2922 49 850 0	Digər aminoturşular və onların mürəkkəb efrilləri, bu birləşmələrin duzları
47	2923 10 000 0	Xolin və onun duzları
48	2930 40 900 0	Digər metionin küürd-üzvi birləşmələri
49	2933 59 950 0	Strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr
50	2936 28 000 0	E vitamini və onun törəmələri
51	2936 29 000 0	Digər vitaminlər və onların törəmələri
52	3101 00 000 0	Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyə



Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkilinin davam etdirilməsi və bu prosesin işğaldan azad olunmuş ərazilərdə də müvafiq şəkildə həyata keçirilməsi məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı işləri həyata keçirir:

1.1. Bakı şəhərinin ərazisində ömələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində ömələ gələn belə tullantıların yığılması və daşınması;

1.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanaqədər, işğaldan azad edilmiş ərazilərdə ömələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;

1.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 6 (I kitab), maddə 631, № 9, maddə 1022) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında "Məişət tullantıları ilə" sözləri "Tullantılarla" sözü ilə əvəz edilsin;

3.2. preambula üzrə:

3.2.1. ikinci abzasdan "şəhər" sözü çıxarılsın;

3.2.2. üçüncü abzas üzrə:

1. birinci cümləyə "məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə edilsin;

2. ikinci cümləyə "Məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə olunsun və həmin cümlədə "zibilin" sözü "tullantıların" sözü ilə, "zibilin" sözü "tullantı sahələrinin" sözləri ilə əvəz edilsin;

3.2.3. dördüncü abzas "Məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə edilsin və həmin abzasdan "şəhərin" sözü çıxarılsın;

3.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki, cəmiyyət aşağıdakı işləri həyata keçirir:

2.1. Bakı şəhərinin ərazisində ömələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində ömələ gələn belə tullantıların yığılması və daşınması;

2.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanaqədər, işğaldan azad edilmiş ərazilərdə ömələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;

2.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir



Azərbaycan polisinin yaranmasının 104-cü ildönümünü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksini önümlə tərkibindəki dövlət qulluqçularına, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş yad edilib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərinin yadına Şəhidlər xiyabanı ziyarət olunub.

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının xatirəsinə bir dəqiqəlik sükutla yad olunub.

Əlamətdar günün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 104 ildə Azərbaycan polisinin keçirdiyi çətin sınaqlara dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübə, dəyərlərinə, milli ruha malik vətənpərvər kadrlarla möhkəmlənməsi istiqamətində görülən işlərdən danışdı. Nazir Birinci Qarabağ müharibəsində

torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polislin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyini yenidən bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrini aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərək daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə görülən işlərin nəticəsi olaraq müasir maddi-texniki bazaya, infrastrukturaya və qabaqcıl texnologiyaya malik daxili işlər orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini vurğulayan general-polkovnik V.Eyvazov şəxsi heyətinin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldiyini və bu sahədə ardıcıl iş aparıldığını qeyd edib.

Bildirib ki, son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, ələrdə qanunsuz saxlanılan 18 minə yaxın od-

lu silah yığılıb və onun təbiiq ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarılanda 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dəyərli əşyaların 17 tona yaxın narkotik vasitə çıxarılib. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

O da qeyd olunub ki, pandemiya səbəbindən yaranmış müəyyən fasilədən sonra Azərbaycan yenidən beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə, o cümlədən mədəniyyətə paytaxtı olan Şuşa şəhərində keçirilən kütləvi və beynəlxalq tədbirlər zamanı ictimai qayda və təhlükəsizlik təmin edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaranmasında diqqət çəkən nazir V.Eyvazov "Böyük qayıdış"ın ilk addımlarının atıldığını, bəzi bir tələklü dönmədə polis orqanlarının fəaliyyətinin də yaranmış vəziyyətə uyğunlaşdırıldığını, strateji və həyat əhəmiyyətli obyektlərin mühafizəsinin, bütövlükdə asayişin və

təhlükəsizliyin etibarlı təmin edildiyini bildirib. Polis və Daxili Qoşunların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük özəm və peşəkarcılıqla davam etdirdiyini xüsusi qeyd edən nazir ölkə başçısının bu peşə bayramı əfəsinə 26 əməkdaşı dövlət mükafatları ilə təltif etdiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini məmnunluqla xatırladaraq bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu, daxili işlər orqanlarının və Daxili Qoşunların əsas iş və təhlükəsizliyin təmini üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluqla hissi ilə vurğulayıb. Daha sonra qazanılan uğurlarda Azərbaycan polislinin müasir dünyagörüşlü yeni nəslini yetişirən Polis Akademiyasının xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.

Daxili işlər naziri Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə əmin edib ki, öz əmində həmişə sadıq olan və dövlətçiliyin keşiyində özmlə dayanacaq olan və qanunla və bacarıqları ilə Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqları asirgəməyəcək.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polislin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkürünü bildirib.

Daxili işlər naziri Polis Akademiyasının fərqlənmə ilə bitirmiş məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını da təqdim edib.

Təntənəli tədbirin sonunda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Bakı şəhəri, 2 iyul 2022-ci il

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavirləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videoabzantı vasitəsilə qoşulublar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuların bir daha təbrik edən müdafiə naziri onların göstərilən etimadı doğruladığını inandığını bildirib.

General-polkovnik Z.Həsənovun Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində ordumuzun üzünə diqqətli baxışla bütün vəzifələrin öhdəsindən müvafiq fəaliyyətlə gələcəyinə əminliyi ifadə edib. Müdafiə naziri revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Müdafiə naziri yeni yaradılan əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların kompleksləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib. General-polkovnik Z. Həsənov komandirlərin döyüş xüsusiyyətlərini diqqətə yetirilməsi barədə müvafiq göstərişlər verib.

Milli Müdafiə Universitetinin fəaliyyətini dəfərli məruzələrin dinləyən nazir elmi potensialdan somərəli istifadə edərək hərbi elmdə tədqiqatların keyfiyyət əmsalının artırılmasını, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.

General-polkovnik Z.Həsənovun azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

Nazir Ali Baş Komandanın müvafiq sərəncamına əsasən, elektron qaydada bölgüsü aparılan çağırışçuların müvafiq bölmələrdə yerləşdirilməsi, eyni zamanda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması işlərinin müvafiq şəkildə icra olunması barədə aidiyyəti tapşırıqlar verib.



"Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 2-də keçirilən yarımfinal mərhələsinin açıqlı mərasimində çıxış edən idarəçi rəhbərlər "Yüksəliş" müsabiqəsinin yeni nəsil idarəçilərinin, liderlik müstəvisində progressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarlara şərəfə qatmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda peşəkar kadrların dəyərli olub-olmadığını müəyyənləşdirməkdə əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərah Əliyeva vurğulayıb ki, müsabiqənin bu mərhələsinədək buraxılması işlərinin müvafiq şəkildə icra olunması barədə aidiyyəti tapşırıqlar verib.



rəçiləri kimlər olmalıdır və onları birləşdirən əsas xüsusiyyətlər nələrdir suallarına cavab axtarırdıq. Biz də müsabiqə vasitəsilə Azərbaycanın gələcək inkişafına dayaq ola biləcək şəxslərin axtarışındayıq".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni layihələrin və ideyaların ərəsəyə gəlməsinin və həyata keçirilməsinin önəm və mahiyyətindən söz açıb. O, kadr inkişafında, ölkəmizdə istərində malik peşəkarlara şərəfə qatmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda peşəkar kadrların dəyərli olub-olmadığını müəyyənləşdirməkdə əhəmiyyətli layihə olduğunu vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçıları öyrənməyə açıq olmağa, daim özlərini inkişaf etdirməyə səsləyib. O əlavə edib ki, peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdırmaq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanla-

nın fəaliyyəti bərpa olunduqdan sonra savadlı kadrlara, eləcə də dövlət qulluqçularına ehtiyac daha da artacaq. Məleykə Abbaszadə çıxışında şəxsi idarəetmə təcrübəsindən bəhs edərək iştirakçılara uğurlu idarəçi olmaq yolunda tövsiyələrini verib.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal mərhələsinə açıq elan edərək bildirib: "Bu il ölkəmiz üçün hər baxımdan önəmli və əlamətdar bir ildir. Bildiyiniz kimi, 2022-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında "Şuşa ili" elan edildi. İkinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi də bu ilə təsadüf edir. Bu fürsətlə bu gün biz də yeni inkişaf yoluna qədəm qoymuş 332 namizədlə birgə gələcəyə yeni və ümidli bir səhifə açırıq. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasətini rəhbər tutaraq "Yüksəliş" müsabiqəsində kadrların qiymətləndirilməsi prosesində ön yeni

metodologiyalardan, dünya təcrübəsinə əsaslanan müasir texnikalardan faydalanmışıq. Biz birinci "Yüksəliş" müsabiqəsinin sonunda insanlarda yaratdıq müsbət təəsürlərin şahidi olduq. Bizim üçün bu çox sevindirici hal idi. "Yüksəliş" müsabiqəsinin insanlarda yaratdığı müsbət təəsürlərin şahidi olduq.

2022-ci il fevralın 17-dən qeydiyyatına start verilən "Yüksəliş" müsabiqəsində iştirak üçün 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menejərlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

İŞİMİZ, GÜZƏRANIMIZ

Bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb

"SOCAR-ın Müşahidə Şurasının iclasında bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb".

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. "SOCAR-ın Müşahidə Şurasının iclasında idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, Müşahidə Şurasının Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparıldıq", - deyərək əlavə edib.

"DOST" xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflər müəyyənləşir

Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı "DOST" xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni "DOST" mərkəzlərinin açılması nəzərdə tutulur.

Eyni zamanda "DOST" xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır. Bu hədəflərdən biri "Virtual DOST" elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platfomanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb.

Hədəflər sırasına "DOST" mərkəzlərində e-şəxslər üçün qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.

ƏMAS-da yeni funksional imkanlar yaradılıb

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) yeni funksional imkanlar yaradılıb. Artıq əmək müqaviləsinin bağlanması tarixi əvvəlki dövrdə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən ləğv edilən e-sistemə daxil edilməsi əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaqdır.

Həmçinin yanlış daxil edilmiş bildirişlərin etibarsız edilməsi üçün Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ƏMAS üzərindən elektron qaydada müraciət etmək də olar.

Əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi. Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Onların müraciətinə DƏMX tərəfindən baxılaraq, uyğun görüldüyü halda müvafiq əməliyyatın icra edilməsinə icazə verilecekdir.

İqtisadi islahatların Tədqiqi və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda sənayeləşmə sürətinin artım tempinin dünyadakı sənayeləşmə sürətinə 2-3 dəfə üstələməsinin elminin və qabaqcıl təcrübənin geniş tətbiqi ilə izah edir.

Dövlətin belə yüksək iqtisadi göstəricilərlə irəliləməsinin səbəblərini izah etmək üçün İkinci Dünya müharibəsinin əvvəllərində formalaşan "Böyük təkən" nəzəriyyəsinə xatırlatmaq yerinə düşür. Bu nəzəriyyə "yoxsulluğun qüsurlu dairəsi" və "özünü təmin edən artım" konsepsiyalarının sintezi kimi təqdim edilir. Yəni artıq yüz ilə yaxın iqtisadiyyat elminə bəllidir ki, hətə kapital qoyuluşu artıma nail olmağa, ölkəni modernləşdirməyə imkan yaradır. Bu nəzəriyyənin ilk müəllifi Paul Rozenşteyn-Rodandır.

Professor V.Qasımlı belə izah edir ki, "Böyük təkən" nəzəriyyəsinə görə, iqtisadiyyatın hansısa bir sahəsinə sürətlə inkişaf etdirmək üçün çox əhəmiyyətli dərəcədə böyük investisiyalar yatırmaq lazımdır. Paralellər apararaq iqtisadi alim vaxtilə Azərbaycan Prezidentinin emal sənayesindəki təşəbbüslərinin, o cümlədən sənaye parklarının yaradılmasının, SOCAR-ın zavodlarının tikilməsinin və bütünlikdə emal sənayesindəki mühüm təşəbbüslərinin elə həmin "Böyük təkən"ə məxsus və formaca yaxın olduğunu açıqlayır. Məhz bu addımların sayəsində Azərbaycan iqtisadiyyatında ikirəqəmli artımlar baş vermişdir.

Ölkə mətbuatında, kütləvi informasiya vasitələrində və telekanallarda bödcünün artırılması ilə bağlı geniş müzakirələrin aparılması həm cəmiyyətdə, həm də məsələyə marağın artması, həm də Azərbaycan iqtisadiyyatının inkişafında ortaya çıxan yeni

Azərbaycan iqtisadiyyatı inkişafının yeni mərhələsini yaşayır

Yeni büdcə gəlirləri artımının üçdəikisi qeyri-neft sektorunun payına düşür

həllərin aktuallığı ilə bağlıdır. Mütəlif iqtisadçılar, politoloqlar və ekspertlərin içində İİTKM-nin icraçı direktoru, professor Vüsal Qasımlının bu mövzuya yanaşması digərlərinə nisbətən hətərlidir və daha dərinidir. Onun təqdim etdiyi analizlər və iqtisadi konsepsiyalar oxucuya Azərbaycanda baş verən iqtisadi prosesləri və dünya iqtisadiyyatında ölkəmizin tutduğu mövqeyi və yerini daha səlis görməyə imkan yaradır. Professor izah edir ki, təkamül nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, heç də ən güclülər və ən yüksək intellekt sahibləri yaşamaq uğrunda mübarizədə qalib gələ bilmirlər. Əksinə, qələbə yalnız yeni vəziyyətlərə və yeni çağırışlara daha tez alışmağı bacaranların, daha tez cavab verənlərin payına düşür.

Müstəqilliyinin 30 ili ərzində Azərbaycan dövləti tarixinin ən çətin dövrünü yaşamış və ağır sınaqlardan məntiklə keçmişdir. Müasir dünyada bizim kimi çətinliklərdən keçən ölkələrin bir qismi müharibələrin və iqtisadi böhranların acı realıqları qarşısında aciz qalmışlar və dünyada gedən proseslərdən kənarlaşmışlar. Biz 30 illik işğala məruz qalanda torpaqlarımızın azad edilməsi üçün heç kimdən dəstək ala bilmədik, əksinə, bütün aparıcı güclərin işğalçı dəstək

lənəsinin və bizi davamlı olaraq təslimçi sülhə sürükləmək istəməsinin şahidi olduq.

Lakin dövlətimiz bütün iqtisadi və hərbi təzyiqlərə məntiklə sinə gərdi, Prezident İlham Əliyev isə dahiyanə müdrikliklə Azərbaycanda xüsusi maraqlarını münafiqəyə qorumaq istəyən qüvvələrin neytrallaşdırılmasını və hamını əməkdaşlığa cəlb edə bildi. Məhz İlham Əliyevin müdrikliyi, mətin iradəsi və iti ağılı sayəsində biz düşməne öz gücümüzlə qalib gəldik, iqtisadiyyatımızı sıçrayışla inkişaf etdirdik.

Bu il ölkə iqtisadiyyatının 5 aylıq rəqəmləri müəyyən fikirləri söyləməyə imkan verir. 2022-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox ümumdaxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,5, qeyri-neft-qaz sektorunda 11 faiz artmışdır. V.Qasımlı izah edir ki, Azərbaycanın əldə etdiyi bu nəticələr dünyanın orta göstəriciləri

ni təxminən iki dəfədən artıq üstələyir: "Bu iqtisadi artımın əsas drayveri qeyri-neft sektorudur, beləliklə, qeyri-neft sənayesinin rolunu mütəqədər qeyd etməliyik".

Professor maraqlı fakt kimi onu da göstərir ki, sənayenin artımında həmçinin Qarabağın reinteqrasiyası öz rolunu oynamaqdadır. Eləcə də kənd təsərrüfatındakı 3,3 faizlik artım da qeyd etməmək olmaz: "Lakin biz əsas artıma informasiya kommunikasiya texnologiyaları sahəsində nail olmağa çalışırıq. Bu artımın da ikirəqəmli olması artıq keyfiyyətin yeni mərhələyə yüksəlməsinə açıqlayır. Sənayenin və rəqəmsallaşmanın ikirəqəmli ifadədə artması daha yüksək keyfiyyətə nail olmağımızın göstəricisidir. Əgər 15-20 il əvvəl artım neftin hesabına idisə, indi bu artım həm gəlirlərin düzün və səmərəlili istifadəsinin, dərindən dövlət düşüncəsinin mükəmməlliyə doğru sölis cıllanmasının nəticəsidir. Bizim düzgün strateji seçmələrimiz neqliyyatda və yığdaşmalarda da özünü büruzə verməkdədir. Bizdə yük,

sərnəşin daşmalarında da artıq ikirəqəmli artım əldə edilmişdir. Yığdaşmanın bütün növlərində - hava, dəniz, dəmiryol nəqliyyatı və kəmərlərlə daşmalarda biz bu dəyərini artımını müşahidə edirik".

İlin əvvəlində Prezidentin təminatın 3 milyard vəsait tələb edən maliyyə tapşırıqları oldu. Bu məsələyə yuxarıda qeyd etdiyim kimi, parlamentdə baxıldı və büdcə gəlirləri təqribən 2,4 milyard manat artırdı. Ən maraqlısı odur ki, büdcənin artırılmasına ayrılan məbləğin hər 3 manatından ikisi qeyri-neft sektorunun payına düşür. Bu baxımdan kiminsə bu artımın neftin qiymətinin yüksəlməsi hesabına formalaşdığını düşünməsi yanlışlıq olardı.

Professor V.Qasımlı büdcə artımında məbləğin 1,4 milyard manatından çoxunun Qarabağda nəqliyyat və logistika kommunikasiyalarının qurulmasına, qalan vəsaitin isə ərzaq təhlükəsizliyinə, sahibkarlığın dəstəklənməsinə, sosial məsələlərə ayrılacağını bildirir: "Beləliklə, əldə etdiyimiz iqtisadi artımın belə xərclənməsi bizi daha da gücləndirir və daha yüksək iqtisadi göstəricilərə nail olmağa imkan yaradır. Bu inkişaf və uğurlar da öz növbəsində iqtidar-xalq münaibətliyini gücləndirir, dövlətin dayanıqlılığını artırır və vətəndaşların əminliyi yeni mərhələyə yüksəlir".

Bahadır İMANQULİYEV, "Azərbaycan"

"New Europe" nəşrində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məqalə dərc edilib

Avropa İttifaqının nüfuzlu "New Europe" nəşrində "Qazaxıstan, Azərbaycan və Türkiyə əsas diqqəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ərzində cəmləşdirib" sərəhləli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, materialda Qazaxıstan, Azərbaycan və Türkiyə arasında regional əlaqələrin möhkəmləndirilməsi və bu ölkələrin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına diqqətinin artırılması barədə söhbət gedir. Qeyd edilir ki, bu marşrut üç ölkənin tranzit potensialının artırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Məqalədə həm də üç ölkənin XİN rəhbərləri arasında iyunun 27-də Bakıda keçirilmiş görüş barədə məlumat verilir. Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi, Qazaxıstanın sənaye və infrastrukturunun inkişafı naziri Kairbek Uskenbayev, habelə Qazaxıstanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri və neqliyyat nazirləri neqliyyat potensialının inkişafının əsas istiqamətlərinə vahid mövqedən yanaşırlar. Onlar hökumət səviyyəsində birbaşa əlaqələrin intensivləşdirilməsində maraqlı olduqlarını təsdiq ediblər. Tərəflər bu formatda növbəti görüşün cari ilin payızında Qazaxıstanda keçirilməsi barədə razılığa gəliblər.

Qazaxıstan, Azərbaycan və Türkiyə nazirləri neqliyyat-logistika sektorunda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinin geniş dairəsinə aid sənədləri mübadilə ediblər. Genişmiqyaslı geosiyasi transformasiya şəraitində ticarət-iqtisadi, tranzit, neqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinə birgə yanaşmalar nəzərdən keçirilib.

Tileuberdi "New Europe" nəşrinə bildirib ki, Azərbaycan və Türkiyə regionda Qazaxıstanın əsas siyasi və iqtisadi tərəfdaşlarıdır. Siyasətçinin bu sözləri sitat gətirilir: "Koronavirus pandemiyası dövründə qarşılıqlı ticarətdə iqtisadi fəallığın ləngiməsinə baxmayaraq, hazırda qarşılıqlı faydalı əməkdaşlığın əvvəlki səviyyəsini bərpa etmək və yeni göstəricilərə nail olmaq üçün ciddi potensial var".

Görüş iştirakçıları regiondakı dəmir yolu xətləri və neft kəmərləri kimi birgə layihələrin vəziyyətini və onların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Avropa istiqamətində imkanların məhdud olduğu şəraitdə Xəzər dənizi - Qara dəniz xətti üzrə marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Nazirlər razılıqlar ki, daşımaların həcmünün artırılması imkanlarında texniki və tarif şərtlərinin vaxtında modernləşdirilməsinə tələb edir. Bu, bütövlükdə ticarət-iqtisadi əməkdaşlığın drayveri olacaqdır.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu bəyan edib ki, neqliyyat sektorunun inkişafı regionun firavanlaşmasına gətirib çıxarmalıdır. Nəşrdə nazirin bu sözləri sitat gətirilir: "Ölkələr Zəngəzur dəhlizinin tezliklə açılmasını gözləyir. Biz regionda sülhə və firavanlaşmaya sadıq olduğumuzda burada, Azərbaycanda bir daha nümayiş etdiririk".

Dövlət Vergi Xidməti biznes assosiasiyaları ilə əməkdaşlığı davam etdirir

şəkiləndirilməsi prosesində iştirakının təmin edilməsi məqsədilə mütəmadi görüşlər keçirilir. Növbəti belə görüş Dövlət Vergi Xidməti və AMCHAM-in birgə təşəbbüsü ilə növbəti il üçün Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə mərhələli məlumatlandırma prosesi ilə bağlı təşkil edilib. AMCHAM-a üzv olan vergi ödəyicilərinin 70-ə yaxın nümayəndəsinin, eləcə də Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov təqdimatla çıxış edərək Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə sahibkarların sualları ətraflı cavablandırılıb.

2006-cı ildən Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzər Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstana çatdırır. Ölkəmizin və Gürcüstanın ərazisində CQBK Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Azərbaycan-Gürcüstan sərhədində bu iki kəmərin yolu ayrılır. BTC nefti Ceyhana, CQBK-ya qoşulan yeni xətt isə qazı Ərzuruma daşıyır.



Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatçısı kimi tanıtdı

Boru xəttinin istifadəyə verilməsindən 15 il keçir

langıcı rolunu oynamışdır. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. Dövlət başçısı 2014-cü il sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlləşmə mərasimində çıxışında demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub qaz dəhlizi"nin istifadəyə vermişdir".

2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezident bu fikri yenidən vurğulamışdır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan

"Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə neqlənməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Əlbəttə, biz hamımız yaxşı bildirik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".

İndi bu dəhliz artıq gerçəkləşib. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əlavə hasilat həcmələri qəbul etmək, ildə Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr mavi yanacaq ötürmək məqsədilə CQBK siste-

minin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığında başlayaraq mövcud kəmərlə yanaşı, yeni xətt tikilib. Buradan Gürcüstan sərhədindəki çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nın Gürcüstandakı genişləndirilməsi işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqli aqzaldan və ölçən stansiyaların tikintisi daxil idi. Bununla da genişləndirilməsi CQBK "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevrildi.

CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilməsi hissəsi 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya qaz həcmələrinin

nöqlənməyə başlayıb. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci il dekabrın 31-dən Azərbaycan qazını Avropaya çatdırır.

Bu gün istər Bakı-Tbilisi-Ərzurum kəməri, istərsə də onun ayrılmasından ibarət CQBK, eləcə də "Cənub qaz dəhlizi" - genişləndirilməsi CQBK, TANAP və TAP ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərir. Başqa sözlə, Azərbaycan qazını ixracatçı uğurla davam edir. Ayrı-ayrılıqda Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə, Türkiyənin ölkəmizdən idxal etdiyi mavi yanacağı yarıya qədərini bu boru xətti daşıyır.

Flora SADIQLI, "Azərbaycan"



Mədəniyyət



İstirahət məkanlarımız

Bakı hazırda dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə yanaşı durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına gəlib çatıb ki, şəhərimizə yolu düşün hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zəhəri gözəlliyinə, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xaricdən gələn insanlar da etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş acınabəzi qonaqlar növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiklərini, şəhərin çox sürətlə dəyişdiyini söyləyirlər. Mövcud park və xiyabanların yenidən qurulması və daha gözəllərinin salınması Bakının görünüşünü və ekoloji vəziyyətini gündən-günə yaxşılaşdırır.



Yaşıl möhtəşəmlik

"Çəmbərəkənd" parkı Bakının hüsnünə daha bir gözəllik qatır

Yeni parklar şəhərimizin təbii zənginliyini artırır

Son zamanlar Sobail rayonunda həyata keçirilən infrastruktur layihələri paytaxtımızda gedən inkişafın ən bariz göstəricilərindən sayılır. Bu layihələr sırasında müasir park və xiyabanların, istirahət mərkəzlərinin salınması əhali tərəfindən böyük rəğbətə qarşılanır. Çünki dövlətimiz vətəndaşlarımızın rifahını, onların asudə vaxtlarının səmərəli keçməsinə hər zaman diqqət mərkəzində saxlayaraq bu istiqamətdə məqsədyönlü işlər həyata keçirir.

Bakı bir neçə il əvvəl gördüyümüz şəhər deyil. Köhnə məhəllələri, parkları yeniləri ilə əvəzlənir ki, bu da hər bir insanın qəlbində qürur hissi doğurur. Yeni park, istirahət məkanı və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, xoş istirahətinə yönəlmis layihələrdir. Sobail rayonunda yeni salınmış "Çəmbərəkənd" parkı da bu istiqamətdə görülən işlərin davamıdır. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən parklar ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. "Çəmbərəkənd" parkında isə tarixiliyin və müasirliyin vəhdəti xüsusi zövqlə işlənib. Bu gözəllik insanların rahatlığı, xoş istirahəti üçün əvəzsiz nemətdir. Park artıq vətəndaşların istifadəsinə verilib.

Müasir layihə əsasında qurulan park

Prezident İlham Əliyevin göstərişi ilə Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil artır. Son vaxtlar paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. "Çəmbərəkənd" parkı da onlardan biridir.

Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda geniş yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Digər parklardan fərqli olaraq ərazidə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəsi iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə işə obyekt, sanitariya qovşağı və inzibati bina tikilib.

Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin burada müasir idman və uşağ öyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşılıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Yaradılan bu park müasir layihə əsasında şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yük-



səksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətli. Beləliklə, "Çəmbərəkənd" parkı paytaxtda aparılan abidliq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığı bir daha təsdiqləyir.

Piknik məkanı, möhtəşəm fəvvarə, uşaqlar üçün attraksionlar

Park ərazisində azyaşlı sakinlərin istirahəti üçün də hər cür şərait yaradılıb. Müasir idman və uşağ öyləncə kompleksindən və oyun meydançalarından dənə istifadə edirlər. Burada əhalinin rahat piknik etməsi üçün söhbətqahlar, köşklər quraşdırılıb.

yeniyetmələrin sayı da artıb. Parka axın edən uşaqlar labirint öyləncə sahəsində, müxtəlif attraksionlarda və sürüşkənlərdə öylənməklə, sözlən əsl mənasında, uşaqlığın dadını çıxarırlar. Onlar valideynləri ilə parka gələrkən ərazidə yaradılmış öyləncə kompleksindən və oyun meydançalarından dənə istifadə edirlər. Burada əhalinin rahat piknik etməsi üçün söhbətqahlar, köşklər quraşdırılıb.

Ərazidə müasir standartlara cavab verən fəvvarə inşa edilib. Oyun meydançasında valideynlər üçün oturmaçalar quraşdırılıb. Parka üz tutan sakinlər istirahət məqsədilə yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər. İnsanlar parkın soliqəli qalması üçün hər kəsi təmizliyi rəyət etməyə, yaşıllıqları qorumağa çağırırlar.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və onların qorunması üzrə müxtəlif layihələr icra edir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.

Yeni parkın açılışı paytaxt sakinlərini sevindirdi

Yeni parkın salınması Bakı sakinlərinin üroyinə oldu. Parkla bağlı vətəndaş fikirlərini bizimlə bölüşdülər. Paytaxt sakinisi Sayal Abasova deyir ki, yeni salınmış "Çəmbərəkənd" parkında böyüklərin və uşaqların istirahət etməsi, asudə vaxtlarını mənalı keçirməsi, öylənməsi üçün hər cür şərait yaradılıb: "Açıqdan sonra nəvəmi də götürüb bura gələndə gözəllərinə inana bilmirdim. Əvvəlki ərazidən heç bir əsər-əlamət qalmamışdı. Ağaclar, bəzək kolları, güllər xüsusi dizayn əsasında əkilib. Bu mənzərə adında xoş əhvali-ruhiyyə yaradır. Bütün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm".

Digər şəhər sakinisi Səməra Cavadova isə Bakının rayonlarında əhalinin asudə vaxtlarını təşkil üçün çoxlu müasir parkların istifadəyə verildiyini vurğuladı və dedi: "Bakı gündən-günə dəyişir, gözəlləşir və müasirləşir. Fəxrə deyə bilərəm ki, şəhərimiz indi təkcə öz müasir tikililəri, tarixi abidələri ilə deyil, həm də parkları, yaşıllıqları ilə də göz oxşayır. Bu parkda yaradılan şərait isə xüsusilə ürəkəandır".

Tarixi mənbələrdə Çəmbərəkənd Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsi kimi göstərilir. İndiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən Şəhidlər xiyabanına qədər olan ərazini əhatə etmişdir. Çəmbərəkənd təxminən 1840-cı illərdə salınmışdır. Adını burada məskunlaşmış və əsasən balıq düzəlmə, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə adlandırmışlar. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşq arabalara, qazalaq, fayton da düzəldirmiş... Əhali isə heyvandarlıq və əkinçiliklə məşğul olub. 1871-ci ilə qədər onun ərazisi dörd dəfədən çox artmışdır. Keçmiş dövrün bütün yaşayış yerləri kimi, Çəmbərəkənd də planlayılmış olmaqla qurulmuşdur: dar-əyri küçələri, çoxlu arxa xiyabanları, üzərində daxmalar olan kiçik formalı torpaq sahələri vardı. Mənzillər bir-birinə mümkün qədər yaxın tikilmişdi. Köhnə bakiylər indi də həmin əraziyə "Çəmbərəkənd" deyirlər. Çəmbərə (dəirə, öyrə, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dəirəvi, qövsvari kənd" mənasındadır, ətrafa nisbətən bir qədər yüksəklikdə, halqavari sahədə yerləşmişdir.

Bir-birinə yaxın tikilmiş daxmalar...

Sonralar Bakı tamamilə dəyişdi, böyüdü və düzgülü tərtibatlı tikililəri ilə gözoşayan şəhərə çevrildi, lakin Çəmbərəkənd əvvəlki görkəmini hələ də saxlamaqda idi. Bu gün mübaliğəsinə demək olar ki, həmin ərazidə salınan "Çəmbərəkənd" parkı gündən-günə gözəlləşən, qədim və müasir Bakının mənzərəsinə özünəməxsus rəng qatır. Hər gün yüzlərlə insan bu istirahət mərkəzinə gəlir, yaradılan şəraitdən xüsusi zövq alır.

Elşən YƏHYAYEV, İlham BABAYEV (foto), "Azərbaycan"

İncəsənət xadimlərimiz

Şərqi ilk heykəltarəş qadını

Azərbaycanda hakimiyyəti möhkəmləndirməyə çalışan bolşeviklər savadsızlıqla mübarizə aparır, qadınların cəzalarını atmaları, təhsil almaları uğrunda böyük işlər həyata keçirirdilər. Zivər xanım belə bir dövrdə ilk sənət əsərlərini yaradırdı...



Arzuların işığına doğru...

1902-ci il iyunun 14-də Bakı şəhərində dünyaya göz açdı. "Müqəddəs Nina" qızlar gimnaziyasında təhsilə başlayanda yeddi yaşındaydı. Zeynalabdin Tağıyevin maddi yardımı ilə fəaliyyət göstərən bu məktəbdə dövrün savadlı, müstəqil fikirlə müəllimlərindən dərslər aldı.

Atası Nəcəfqulu Tağıyev sahibkar idi. Zivər xanım maddi ehtiyacardan uzaq olan bir ailədə böyüyürdü. Ancaq onun ən böyük xoşbəxtliyi atasının müasir fikirləri, uzaqgörən insan olması idi. Nəcəfqulu Tağıyev övladlarının yalnız rəhbərlik, bolluq, firavanlıq içində yaşamaqlarına çalışmışdı. Onlar üçün həm də mədəniyyət, kömək, arxa, dayaq idi. Nəcəfqulu Tağıyev uşaqların təbii vəziyyəti ilə ciddi məşğul olur, yaxşı təhsil almaları, dünyagörüşlərinin formalaşması üçün öndən gələni östürmədi. Zivər xanım istedadını duya bilən Nəcəfqulu Tağıyev onun arzularının həyata keçməsinə səy göstərdi.

XX əsrin əvvəlləri idi. Bakıda musiqi və rəssamlıq məktəbləri fəaliyyətə başlayırdı. Nəcəfqulu Tağıyev o zaman qızının arzularını dinləməli oldu... Zivər xanım sonralar "günləri belə xatırlayırdı: "Müasir dünyagörüşünə malik olan atam Avropa üstünlüyünə geyinirdi. Onda gözəlliyi görüb duymaq, onu qiymətləndirmək bacarığı var idi. Kiçik bacarımla "Müqəddəs Nina" qızlar məktəbində oxuyurdum. Mən boş vaxtlarımda şəkil çəkir, gildon fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığı gündən canından üstün keçdi. Yəni ümidim atama idi. Dil töküüb onu yola gətirdim, icazə verdi. Dərhal düzəldiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim". Bu, Zivər xanım ziriyyəyə aparacaq, adını yalnız Azərbaycanda deyil, bütün Şərqi böyük birincisi sənət yolunda atdığı ilk addım idi. Rəssamlıq kursuna daxil olan Zivər xanım çox keçmədi ki, istedadı ilə müəllimlərinin diqqətini cəlb etdi.

Kursu bitirdikdən sonra 1920-ci ildə seçdiyi sənəti daha dərinləndirən üçün Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbinə daxil oldu. O, Dövlət Türk Musiqi Məktəbinə skripka bölməsinə də qəbul edildi. Eyni zamanda iki məktəbdə təhsil alan Zivər xanım həm heykəltarəşlik, həm də musiqi sənətinin peşəkara oldu.

Nəinki Azərbaycan, bütün Şərqi mədəniyyəti tarixində ilk qadın heykəltarəş olan Zivər xanım həm də gözəl skripka ifaçısı idi. Musiqi duyumu, qabiliyyəti və bu sahədə aldığı təhsil on skripka ifaçısı kimi ad-san qazandırdı. Zivər xanım böyük pedaqoq Üzeyir bəy Hacıbəylinin müəllimlərinin dərslərini almışdı. 1922-ci ildən isə Üzeyir bəy yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka kimi fəaliyyət göstərdi. 1923-cü ildə "Arşın mal alan" operettasının ilk tamaşasında əsas ifaçılardan biri də Zivər xanım idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli öz skripkasını ona bağışladı.

Gözəllik duyğusu ilə yaradılan əsərlər

Zivər xanım hələ tələbəlik illərində aktyor, rejissor, pedaqoq, teatr xadimi Hüseyinqulu Sarabskinin büstünü yaratdı. O, Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbində təhsilini 1924-cü ildə başa vurdu. S.D.Erziya və P.V.Sabsyanın emalatxanasında çalışdı. Zaman keçdikcə portret ustası kimi püxtələşdi. Müxtəlif illərdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların abidələrini hazırladı.

Onun zəngin portretlər qalereyasında sevimli müəllimlərinin daşlaşmış surətləri də var. Fəxr xiyabanında tanınmış rəssam, pedaqoq Əziz Əzimzadənin məzarı üzərindəki abidənin müəllifi Zivər xanımdır. O, digər sevimli müəlliminin - Üzeyir bəy Hacıbəylinin də portretini böyük ehtiramla, məhəbbətlə hazırladı, onun büst və heykəlini yaratdı. Heykəltarəş 1950-ci ildə dahi bəstəkarın daş portretini naturadan işlədi.

1924-cü ildə Həbib Məmmədova ailə həyatı qurdu. Qızı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə istedadlı heykəltarəş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəldi.

Həbib Məmmədov N.E.Bauman adına Moskva Texniki Universitetində oxuduğu illərdə Zivər xanım da Bakıya köçmək məcburiyyətində qaldı. O, Moskvada yaşadı. Xalq Komissarları Sovetində korrektor-tərcüməçi vəzifəsində çalışdı. Bir müddət sonra Azərbaycan döndü. Zivər Məmmədova yenidən böyük əzmlə yaradıcılığını davam etdirdi.

1930-1940-cı illərdə pəhləvan Sali Süleymanov, Böyük Vətən müharibəsi qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseyinbəy Əliyevin və başqalarının daş portretlərini yaratdı. O, ilk təyarrəç qadınlarından olan Leyla Məmmədbəyovanın, pambıqçı Bəsti Bağrovanın büstlərini də böyük sevgi və peşəkərliliklə hazırladı. Görkəmli heykəltarəş Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işlədi. Ona uğur qazandıran əsərləri arasında "Kolkoxçu qadın" (işlədi, 1940), "Qız gəlinçik ili" (dekorativ fiqur, çini, şirəüstü naxış, 1950), "Rəqqasə" (dekorativ fiqur, çini, şirəüstü naxış, qızıl zərləmə, 1954) və başqaları da var.

Zivər Məmmədovanın əsərlərinin ekspressivliyi gözəl heykəltarəşlik nümunələridir. O, sənətinin çox sevin, ona ürəkədən bağlanan, zəhmətkeş sənətkar idi. Qızı Gülbəniz xanım onu belə xatırlayır: "Anamı heç zaman işsiz görmürdüm, o, həmişə məşğul olardı, gah heykəl yapar, gah şəkil çəkir, gah toxuyar, gah da skripka çalardı, bir sözlə, məşğuliyətsiz qala bilmirdi". Oğlu, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatı Tokay Məmmədov isə anasını ona heykəltarəşliyi sevdirən və bu sənətə gəlməsinə həvəsləndirən ilk müəllimi hesab edir.

Ömrü boyu çox çalışın, heykəltarəşlik sənətimizin ilk yaradıcılarından sayılan, Azərbaycanın birinci heykəltarəş qadını olan Zivər Məmmədova 1980-ci il aprelin 22-də bu dünyadan köçüb getdi. Ancaq rəngarəng yaradıcılığı onun adı mədəniyyət tariximizə əbədi yazdı.

Zəhrə FƏRƏCOVA, "Azərbaycan"



Müğənni Xan Bəyli "Azercell" ilə canlı yayımda

ABŞ-da yaşayaraq fəaliyyət göstərən soydaşımız gənc bəstəkar və ifaçı Xan Bəyli "Azercell"-in instaqram səhifəsində pərəstişkarları ilə görüşüb

Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verən "Azercell Telekom" rəsmi instaqram hesabı vasitəsilə iyulun 29-u gənc bəstəkar Xan Bəyli və aparıcı DJ Fatehin iştirakı ilə canlı yayım keçirib "Musiqi dinləyək, söhbət edək" rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışib. Yaradıcılığında Azərbaycan və

dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycanlı pərəstişkarları ilə yanaşı, Amerikanadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.

Xatırladaq ki, bu ilin martında Novruz bayramı münasibətilə "Azercell"-in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəyli-

nin ABŞ-da konserti təşkil olunub. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezlə təqdim edən esərləri ilə tanınır. Məşhur sənətkərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.

Avropada "yay tətilləri"

Avropanın bir neçə ölkəsində müxtəlif peşələrin nümayəndələri işlərini dayandıraraq öz tələblərini irəli sürürlər. Aviasiya reyslərinin gecikmələri və ləğvləri, uçuş-enmə zolağının bağlanması, nəhəng növbələr - Fransanın əsas hava qapısı sayılan "Şarl de Qoll" Beynəlxalq Aeroportu yangınsöndürənlərin tətili ilə iflic vəziyyətdədir. Parisin başqa bir hava limanı - "Orli"də də işçilər tətildədir.

Ümumi Əmək Konfederasiyasının (CGT) nümayəndəsi Nikola Pereyra bildirir ki, "Şarl de Qoll" hava limanında iqtisadi fəaliyyət pandemiya-dan əvvəlki göstəricilərlə müqayisədə 95 faiz bərpa olub, lakin işçi qüvvəsi 20 min nəfər azalıb və iş şəraiti kəskin şəkildə pisləşib.

"Əmək Qüvvəsi" (FO) həmkarlar ittifaqının üzvü Fabris Krike qəzəbini gizlədə bilmir: "Biz sadəcə olaraq sormişlər xidmət göstərə bilmirik, bəzi həmkarlarımız fasiləsiz işləyir və bu, Parisdə baş verir, bu, bir növ dəlilikdir. Buna görə də burada kaos hökm sürür". Narazı işçilər həm də inflyasiyadan şikayətlənir və maaşların 10 faiz (və ya 300 avro) artırılmasını tələb edirlər.

İspaniyada da yay mövsümünün başlanğıcı "Ryanair" və "easyJet" bədə hava yollarının şirkətlərinin bort bələdçilərinin - stüard və stüardesslərinin tətilləri ilə müşayiət olunur. Sosial qarşıdurma krallığının ən böyük turizm mərkəzlərinə təsir edib. Kataloniya İşçi Həmkarlar İttifaqının (USO) baş katibi Pyer Luici Kopelo deyir: "Biz Avropada-

ki, xüsusən Fransa, İtaliya və Almaniya həmkarlarımızla eyni məsələni müzakirə edirik. Biz heç olmasa bunun üçün çalışmalıyıq".

Almaniya personal çatışmazlığı səbəbindən milli aviadaşıyıcı "Lufthansa" yay sonuna qədər 3000-dən çox uçuşu ləğv etmək məcburiyyətində qalıb. Ölkənin əmək naziri Hubertus Hail hökumətin təcili olaraq Almaniya hava limanlarının işlərini əcnəbiləri cəlb etmək niyyətini açıqlayıb. Ekspertlərin fikrincə, 7 mindən çox iş yeri vaxt olaraq qalır.

Böyük Britaniyada isə demiryol işçilərinin tətili başlayıb. Hələlik Britaniya Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı ilə Network Rail şirkətinə sahib olan şirkət və daşıyıcılar arasında danışıqlar uğurlu olmayıb. Tətillər daha yüksək maaş və daha yaxşı iş şəraiti tələb edirlər.

Qeyd edək ki, Böyük Britaniyada RMT Nəqliyyat İttifaqı tərəfindən təşkil edilən 1989-cu ildən bəri ən böyük tətillər nəticəsində demir yolu hərəkəti iflic olub. Aksiyada 40 mindən çox insan və 13 əmə-



liyyat şirkəti qatılıb. London metrosunun işçiləri də tətildədir.

Həmkarlar ittifaqları tələbləri yerinə yetirilməyə qədər aksiyanın davam edəcəyini bildirdilər. Əsas tələb son on ildə işçilərin döyüşməyən, ya da azalan əməkhaqlarının yeddi faiz artırılmasıdır ki, bu da cari inflyasiya şəraitində xüsusilə hiss olunur. Bu arada şirkət rəhbərliyi işçilərin ixtisarı nəzərə alınmaqla əməkhaqqını cəmi 3 faiz artırmağa razılaşıb.

Ekspertlərin fikrincə, demiryolçuların tətili Britaniya iqtisadiyyatının pandemiya-dan sonra heç də yaxşı vəzi-

yyətə olmayan bir sıra sektorlarına ciddi zərbə olacaq.

Belçikanın paytaxtı Brüsseldəki beynəlxalq hava limanı da həftənin əvvəlində ümummilli tətillər nəticəsində iflic vəziyyətinə düşüb. Etiraz aksiyasına təhlükəsizlik işçiləri, digər mühafizəçilər və baqaj yoxlayıcıları da qoşulub. Yalnız yük daşımaqlarının həyata keçiriləcəyi açıqlanıb. Belçika iqtisadiyyatının bir sıra digər sektorlarında da tətillər maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Erməni politoloqdan etiraf

"Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətə götürülməsinə sayılı günlər qalıb"

Laçın döhlizinə çəkilən alternativ yol Ermənistanla siyasi spekulasiya predmetinə çevrilib. Müxalifət baş verənlərdən hakimiyyətə qarşı istifadə etməyə çalışır.

Halbuki 2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyənətdə Laçın döhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyənətin 6-cı bəndinə əsasən, üç il ərzində Laçın döhlizini boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün plan müəyyənləşdiriləcək və bu xətti qorumaq Rusiya sülhməramlı kontingentinə tapşırılaçaq.

Azərbaycan isə bu yolun çəkilişini nəzərdə tutulan vaxtdan tez çəkir. Yol istifadəyə verildikdən sonra Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Nikol Paşinyan özü də bunu xüsusi vurğulayıb. O, onlayn şəkildə keçirdiyi mətbuat konfransında iddia edib ki, Laçın döhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti"ndən kənarada yerləşən ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Dövlətçilikdə məqsəd Ermənistanla Qarabağ arasında daha güclü və etibarlı yol marşrutunu təmin etməkdir. Ermənistan hərədlər rus tərəfdarları ilə işçi müzakirə aparır, çünki döhliz Rusiya sülhməramlılarının tam nəzarəti altında olmalıdır. İşçi müzakirələrində belə bir anlayış var ki, yeni marşrut daha keyfiy-

yətli və daha yaxşı olacaq. Paşinyanın sözlərinə görə, Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri, Sus və Zabux kəndlərində işğal illərində məskunlaşan ermənilər mənzillə təmin olunacaq.

Erməni müxalifəti bunun Paşinyanın növbəti xəyanəti olduğunu iddia edir. Ermənistan Respublikası Partiyasının təmsilçisi Henrix Danielyan qeyd edir ki, Paşinyanın son dövrlərdəki fikir və ideyaları, gələcəyə baxışı, şəbhəz ki, yeni güzəştərdən, yeni təhqiqlərdən və yeni müharibədən xəbər verir. Paşinyan danışıqlarda nailiyyətlər olmadığını açıq şəkildə bildirir, Azərbaycanın ritorikasının dəyişmədiyini açıq formada deyir. İnsanları müharibə ilə qorxudur, ictimaiyyəti aldatmaq, vəziyyəti başqa cür təqdim etmək və cəmiyyəti çətdirmə üçün bütün populist arsenalından istifadə edir. Erməni politoloq Suren Surenyants isə müxalifətin yanaşmasını əsassız hesab edir.

Baş verənlər keçmiş hərbi xunta üçün də böyük təşviq yaradıb. "Azatutyun" radiosuna qeyd edir ki, Arayik Arutyunyan daha çox Laçın rayonunun Zabux kəndindən narahət olduğunu bildirib. Bu kənddə hazırda Ermənistan, Suriya və Livandan köçürülmüş 200-dək erməni yaşayır.

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Artur Qazinyan qeyd edir ki, Laçın 10 noyabr 2020-ci ildə təhvil verilib, həmin təhvil 2021-ci il parlament seçkilərinin nəticələri ilə qanuniləşdirilib.

Erməni politoloq Menya Soqomonyan isə diqqəti ona yönəldir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətə götürülməsinə sayılı günlər qalıb: "Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur. Nikol Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycan bəri hissəsidir. O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq. Yaxın müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışıqlıq. Bu proses başlanırsa kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək".

Məsələ ilə bağlı "armenian.info" portalı yazır ki, Bakı istədiyini alacaq: "Bu günlərdə Nikol Paşinyanın parlamentdə sülh gündəminin uğur qazanacağına heç kəmin zəmanət verə bilməyəcəyi barədə bəyanatı demək olar ki, dərhal İlahəm Əliyevin yeni hərbiyönümlü bəyənəti ilə müşayiət olunub. İlahəm Əliyev Zəngəzur döhlizini haqqında danışıqlar deyib ki, döhliz açılmasa, sülh haqqında danışıqlar çətin olacaq. O əmin edib ki, Ermənistan müvafiq bəyənəti imzaladığı üçün Azərbaycanın Zəngəzur döhlizinin açılmasını tələb etmək hüququ var". Yazıda qeyd edilir ki, bu prosədə Ermənistanla hansısa müqavimətinin Azərbaycan tərəfindən sort cavab tədbirləri ilə müşayiət ediləcəyi həmya məlumdur.

Elçin CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

“AZƏRBAYCAN”

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Səma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölümü ilə bağlı Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi başlanılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamaliyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 2022-ci il iyulun 2-də Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə

baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilib.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin əməkdaşları bildirirlər ki, fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Res-

publikası Cinayət Məcəlləsinin 342.1.1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti burcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb ol-

duqda) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilib və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir

Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Aralıq güclənən şimal küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 21-23°, gündüz 30-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyinin aralıq güclənməsi ilə əlaqədar əhalinin diqqətli olması tövsiyə edilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəh, Züqulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsən, Sahil, Şıxda 23-24° isti olacaq.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, aralıq yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 18-23°, gündüz 28-33° isti,

dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, aralıq yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 18-23°, gündüz 30-35° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 10-15°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 10-15° isti, dağlarda 8°-dək isti, gündüz 16-21° isti olacağı bildirilir.


Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 15-17°, gündüz 20-25° isti olacağı gözlənilir.

sürətlənəcək. Havanın temperaturunu gecə 16-21°, gündüz 27-32° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-19° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Havanın temperaturunu gecə 18-23°, gündüz 28-33° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, aralıq yağış yağacağı ehtimalı var. Şimal-şərqi küləyi əsəcək, aralıq güclənəcək. Havanın temperaturunu gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 15-17°, gündüz 20-25° isti olacağı gözlənilir.



BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasi şöbə - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanaitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompyuter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 4194
Sifariş 1805
Qiyməti 40 qəpik